

Mədəniyyət işçilərinə mükafatlar təqdim olunub

Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən mərasimdə Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunmuş mədəniyyət xadimlərinə layiq görüldükləri mükafatlar təqdim edilib.

Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıaraq qeyd edib ki, ulu öndər Heydər Əliyevin sənət adamlarına böyük himayədarlığını Prezident İlham Əliyev həssaslıqla davam etdirir: "Mədəniyyət işçilərinə ayrılan diqqət, bütövlükdə, Azərbaycan mədəniyyətinə qayğı deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir. 44 günlük müharibə bir daha onu göstərdi ki, yaradıcı mədəniyyət dağıcı qüvvəyə qalib gəlir".

Nazir qeyd edib ki, təqdimat mərasiminin 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra təltif olunanlara "Şöhrət ordeni",



"Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu", "Dövlət qulluğunda fərqlənmə", "Tərəqqi" medalları, "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi" fəxri adlarının vəsiqələri təqdim olunub. Mükafat alanlar ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

"Xalq qəzeti"